



# KİTABXANALARIN İQLİM FƏALİYYƏTİ

**Bizi ehət edən etraf mühit — təbiət adlanır. Biz Təbiətin bəxş etdiyi servetlərdən ağılla və düşüñülmüş şəkildə, eyni zamanda qayğılışılık istifadə etsək onlar tükənməz olaraq qalar. İnsan təbiəti qoruyaraq öz heyatını, gələcək nəsillərin və Yer planetinin davamlılığını təmin etmiş olar.** Meşhur Avstriya yazılışı Frans Kafkanın da dediyi kimi: «**Hər nəsil özündən sonra yer üzüne, gələcək nəsillərə yaşamaq üçün bundan daha pis imkanlar qoymamalıdır.**

Dünyada təbii resursların azalması sebəbindən artan ekoloji təhlükələr və ekoloji davamlılıq sahəsində görülen tədbirlər kitabxanalar da deyişmeye mecbur etmişdir. Hər yaşda hər kasın ömrü boyu oxumaq və öyrənmək üçün istifadə etdiyi kitabxanaların vəzifəsi yalnız biliq təklif etmək deyil, həm də etraf mühitə qarşı həssaslığı təbliğ etmek və bu qaydaların özündə tətbiq edərək örnək göstərməkdir. Kitabxanaları insanların zama-nının böyük bir qismını qapalı məkan olaraq keçiridiyi yeri kimi düşünənək məsələnin nə qədər ciddi olduğunu ortaya çıxar. Kitabxanalar bu problemlərin həlli istiqamətində ekoloji savadlılıq nümayiş etdirməli, müəyyən olunmuş tələblərə uyğun fəaliyyətə və binaya sahib olmalıdır.

Dünyada enerjinin tükenməsi və iqlim deyişikliyi kimi ekoloji problemlər kitabxanaların öz cəmiyyətlərinə təqdim edəcəyi informasiya resurslarının və programlarının növüne də təsir edir. Bu gün dünyadan har yerində kitabxanalar yaşılı və davamlı olmaq hərəkatına qoşularaq ekoloji savadlılıq nümayiş etdirir. Yaşılı kitabxanalar — kitabxanaların yaşllaşdırılması və onların etraf mühitə mənfi təsirinin azaltılması ilə məşğul olan kitabxanaçılar, kitabxanalar, şəhərlər, qəsəbələr, kolleq və universitet şəhərciliklərindən ibarət Yaşılı Kitabxana Hərəkatını yaradın bir dönüs nöqtəsidir. Hazırda «Yaşılı» və «davamlı» terminləri tez-tez istifadə olunur və onları bir-birdən fərqləndirmək lazımdır. Oksford İngilis dili lüğətində (1989) «yaşılı» termini «ekologiyaya aid olan və ya onu dəstəkleyət» kimi müəyyən edilmişdir. Yaşılı olmaq davamlılığın bir elementidir. Yaşılı olmaq və davamlı olmaq bazanı eyni mənada işlənsə da, fərqli anlayışlardır. Yaşılı olmaq ekoloji cəhətdən temiz və ekoloji cəhətdən məsuliyətli təcrübə və həyat tərzini qəbul etmək və onlara emel etmək deməkdir.

Yaşılı kitabxana davamlılığı təsviq edən, ekoloji cəhətdən temiz və dəha az karbon izi yaradan şəkildə fəaliyyət göstəren bir mədəniyyət ojağıdır. Kitabxanaların etraf mühitə mənfi təsirini azaltmaq məqsədi daşıyan Yaşılı Kitabxana Hərəkatı 1990-ci illərin avvallarında başlamışdır. Ekoloji davamlı olaraq bilinen yaşılı kitabxanalar, etraf mühitə uyğun və enerji qənaəti binalarla sahib kitabxanalar hesab olunur. Yaşılı/davamlı olmaq ekoloji cəhətdən temiz və məsuliyətli təcrübə və həyat tərzini qəbul etmək və onlara emel etmək deməkdir.

Yaşılı/davamlı kitabxana nədir? Sualın Beynəlxalq Kitabxana Assosiasiyyatı və Institutları Federasiyasının (IFLA) 2022-ci il yanvar tarixindənən aşağıdakı kimi cavab verilir: «**Yaşılı və davamlı kitabxana ekoloji, iqtisadi və sosial davamlılığı nəzərə alan bir kitabxanadır. Yaşılı və davamlı kitabxanalar istenilen ölçüdə ola bilər, lakin aşağıda ehtət edən aydın davamlılıq gündəliyinə malik olmalıdır.**

**1. Yaşılı binalar və avadanlıqlar: bina və avadanlıqların emissiyaları və ya karbon izi aktiv şəkilde azal-**

**2. Yaşılı ofis prinsipləri: eməliy-**

**yat rejimi və prosesler ekoloji cə-**

**hədən davamlı olmalıdır.**

3. Davamlı iqtisadiyyat: isteh-lak məhdudlaşdırılır, dairəvi və paylaşılan iqtisadiyyat proqramları hazırlanır və bu proqramlar camiyet üçün elçatan edilir. Davamlı kitabxana xidmətləri: müvafiq və aktual məlumatlar istifadəçilər üçün anasınaq elçatan olmalıdır.

4. Ümumi sahələr, nəqliyyat vasitələri və etraf mühitə dair təlim-lər təmin edilmeli və emalıyyatlar səmərəli aparılmalıdır. Kitabxana-də müsbət karbon al izi mövcud olmalıdır.

5. Sosial davamlılıq: yaxşı təhsil, savadlılıq, ictimaiyyətin iştirakı, mədəniyyətlərərəsə müxtəliflik, so-sial inklüzivlik və ümumi iştirak nə-zəre alınır. Kitabxana bərabərsizliyi azaltmaq üçün feal işləyir.

6. Ekoloji biznes/idarəetmə: etraf mühitə bağlı məqsədlər elçata-nırdır — xüsusi, ölçülü bilən, elde edilə bilən, realist və zamana uyğundur.

7. Kitabxana etraf mühitə mənfi təsirini azaltmaq üçün çalışır. Kitabxananın ekoloji siyasetinin hə-yata keçirilməsi və ekoloji tədqiqat-ların nəticələri daha geniş auditoriya-caya təqdirilir.

Yaşılı kitabxanalar uzun müddət yaşılı binaları olan kitabxanalar kimi qəbul edilmişdir. Yaşılı kitabxana hərəkatı çərçivəsində kitabxananın yaşllaşdırılması istiqamətində görülən fəaliyyətlərdən biri məhz kitabxana binasının təbii uyğunlaşdırılması olmuşdur. Lakin yaşılı kitabxana anlaysı sadəcə bir bina deyil. Əslində, müvafiq edəbiyyat arasında yaşılı kitabxana anlaysı binadan xaric müxtəlif fəaliyyətlərdə əksini tapan bir anlaysı olaraq qarşıya çıxır. Yaşılı kitabxanalar etraf mühitin davamlılığına və insan sağlamlığına töhfə vermek üçün təbiəti uyğun, dəha az kimyevi tərkibli, elektrik enerjisi və suyun istifadəsində pula qənaət edən xüsusi strukturlarıdır. Yaşılı kitabxana dizaynına maraqlı 2007-ci ilde Çikaqoda keçirilən «Going Green» seminarından sonra artımaq başlamışdır. Bu tədbirdə memarlar, inşaatçılar və kitabxanaçılar yaşılı kitabxana binaları ilə bağlı on son nailiyetləri və həll təklifləri bölüşmüşlər.

Yaşılı kitabxanalar etraf mühitin davamlılığında və insan sağlamlığında töhfə vermek üçün təbiəti uyğun, dəha az kimyevi tərkibli, elektrik enerjisi və suyun istifadəsində pula qənaət edən xüsusi strukturlarıdır.

Ekoloji davamlılığın memarlıq-daki əksi olan yaşılı kitabxana binaları təsəkküli baxımından altı kateqoriyaya bölünür:

1. Davamlı mühit — elçatan məkan;
2. Su dövrəni və qənaət;
3. Yaşılı dam tikintisi;
4. Enerji istifadəsi və artımı;
5. İstifadə olunan materiallər/mehşurlar;
6. Kimyevi maddələrən istifadə;
7. Keyfiyyətli hava.

Bəs davamlı/yaşılı bina tikmek ənənəvi binadan daha bahadırı? Bu suala mütəxəssislerin verdiyi cavab görə 8-10 il əvvəl yaşılı tiki-tiki dəha bahalı olardı, amma bu gün xəy. Sənaye elə bir nöqtəye gəlməsi ki, bir qərar olaraq davamlı/yaşılı bina tikmek həqiqətən dəha yaxşı seçimdir.

Beynəlxalq miqyasda kitabxa-



Yaşılı Kitabxana Proqramları kitabxanaların Yer planetinin və in-sanların sağlamlığı üçün edə bilecəyi sədə yaşılı addım, zəherli kimyəvi təmizləyicilərdən istifadəni yandırmaq və ekoloji saf tamiz məhsullara keçməkdir.

Dünyada köhnəlmis və mürekkeb çaplı naşrlər tələbat son illərdə azalsada, kitabxanaların təbii resursların əhəmiyyətli istehlakçı olması faktı qızılıvə qalır. Akademik kitabxanalar haqqında yazan mütəxəssisler kitabxana kolleksiyalarının daimi artımını onların davamlılığı üçün təhlükə kimi qəbul edirlər. Onlar akademik kitabxanalar kağız, su, elektrik enerjisi və mürəkkəbən ahamiyətli istehlakçıları kimi müəyyən edir və iddialı ki, kitabxanalar onların etraf mühitə təsirini nəzərə almasalar, onların fondlara açıq çıxışın təmin edilmesində rolü təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxana nəzəriyyəsindən danışarkən yaşılı təmizlik, yaşılı istifadə və kitabxanalarда yaşılı saxlama elementlərinə toxunur. Efrayim (2003) çap materialının təmin edilməsi, mühafizəsi və məhv edilməsi/çəsildənməsi prosesində etraf mühitə dəyən ziyanı diqqət yetirir və qeyd edir ki, resursların elektron daşıyıcılarla ötürülməsi, gələcək üçün qələməz və ekoloji cəhətdən təmiz bir yanaşma olacaqdır. Lakin elektron resursların çap mənbələrindən ekoloji cəhətdən dəha təmiz olduğunu ifadə edən Efrayim elektron resursların etraf mühitə vurdugu zərəri nəzərə alır. Müasir dövrdə dünyada çap və elektron resursların etraf mühitə tesiri və hansının ekoloji cəhətdən dəha təmiz olduğunu dair ziddiyətli fikirlər çıxardır. Alimlər informasiyaya çıxış sistemlərinin gündəlik həyatın bir hissəsi olduğunu və buna uyğun olaraq infor-masiya və kommunikasiya texno-logiyalarının keçmişə nisbətən dəha intensiv istifadə edildiyinin və texnologiyaların yaradıldığı istixa-na qazı emissiyalarının dəha çox olduğunu iżri sürürler.

Yale Universiteti tələbələri və işçiləri üçün kağızdan ağlla istifadə etmək məqsədilə bələdçi hazırla-mışdır ve s. Kimi mövzularda maarifləndirilməsi məqsədilə bir sənəd təsdiqindən etibarət digər qrupularla əməkdaşlıq vasitəsi ictimaiyyəti davamlı həyat haqqında maarifləndirməye böyük marad göstərir. Yale Universiteti tələbələri və işçiləri üçün kağızdan ağlla istifadə etmək məqsədilə bələdçi hazırla-mışdır ve s.

naların və onların ana qurumları-nın tullantı və enerji istifadəsinini azaltmaq və hələ de rahat və elçatan mühitə təmin etmək üçün xeyli sey göstərdiyinə dair çox-sayılı nümunələr mövcuddur. Avstraliya və Yeni Zələndiyada akademik kitabxanalar üzərində aparılan araşdırımlar göstərir ki, elektron kitabların artması və çap kitablarının azalması istixana qazı emissiyalarını və universitetin karbon izini azaldır. Bununla belə, kağızdan istifadə problem olaraq qalmadıqdr.

Son on ilində kitabxanalarda ekoloji davamlılığa dair tədqiqatlar göstərir ki, ekoloji təhsil müxtəliflikənən etibarət olur. 2014-cü ilədən aparılan araşdırımda Şimali Amerika kitabxanaların davamlılı-la bağlı fəaliyyət və təsəbbüslerdən istirakına dair aparılan sorğu araşdırımda. Tədqiqat nəticəsində melum olub ki, kitabxanaların 26%-i minimum, 49%-i bir qədər çox bu işlə məşğul olub, 22%-i orta dərəcəda məşğul olub və yalnız 3%-i yüksək səviyyədə məşğul olub.

Kitabxanaların davamlı fəaliyyət ekoloji mərifləndirme məqsədi ilə «yaşılı müəllimlər» ekoloji mərifləndirme, təbii mühit haqqında bilməliyərək yaradıq, həssaslığı inkişaf etdirmək və etraf mühitə dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdırılması» (Ephraim, 2003) adlı məqədəsində yaşılı kitabxanaların dəyən ziyanı qəsrib münasibət və davranışları təşviq etməkdir. Bu mənada kitabxanaların yaşılı/davamlı olmasına, onların fondlara açıq çıxışın təmin edilmesindən təhlükə altına düşəbilər. ABŞ-ı alım Efrayim «Kitabxanaların yaşllaşdır